

**"Kapital Bank" ASC-də fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə**

**TARİF CƏDVƏLİ**

"Kapital Bank" ASC-nin İdarə Heyətinin "26" fevral 2019-cu il tarixli qərarı ilə təsdiq edilmişdir. Tariflər 22.04.2019-cu il tarixindən qüvvəyə minir  
Protokol № 17

XİDMƏTİN NÖVÜ	TARİF	
	Milli valyuta	Xarici valyuta
<b>1. Hesabın açılması və aparılması</b>		
Cari hesabın açılması		pulsuz
Ssuda hesabının açılması		pulsuz
Əmanət hesabının açılması		pulsuz
Hesab üzrə təsdiqli çıxarışların verilməsi [1]		10 AZN
Hesab üzrə təsdiqedici sənədlərin verilməsi [1]		10 AZN
Kredit borcları üzrə arayışın verilməsi [1]		20 AZN
Birbanka qoşulma		pulsuz
<b>2. Nağd pul vəsaitləri ilə əməliyyatlar</b>		
Milli valyuta		
Xarici valyuta		
Metal pulların qəbulu (100 AZN-dən çox olduqda)		3%
Nağd pul vəsaitlərinin verilməsi [2]		0.8%
Qiymətlilərin inkassasiyası (birdəfəlik)		hər 1 km istiqamət üzrə 5AZN +100 AZN x/h
Bakı səhərində və Azərbaycan Respublikası hüduqlarında qiymətlilərin inkassasiyası (uzunmüddətli)		Razılaşmaya əsasən
<b>3. Köçürmələr</b>		
Milli valyuta		
Xarici valyuta		
Filialdaxili köçürmələr		pulsuz
Fililararası köçürmələr [3]	0.1% (min.1 AZN- 150 AZN)	0.1% (min.1 USD/EUR/GBP - 150 USD/EUR/GBP) [4]
Respublikadaxili köçürmələr [4]	0.1% (min.1 AZN - 250 AZN)	0.1% (min. 10 USD/ EUR/GBP/ - 150 USD/ EUR/GBP)
Respublikadan kənara köçürmələr [4]		0.3% (30 USD/ EUR/GBP- 500 USD/ EUR/GBP) Guaranteed OUR (full pay in USD) [5] +20 USD
Köçürmənin rekvizitlərinin dəyişdirilməsi, icra olunmuş köçürmənin araşdırılması, dəyişdirilməsi və ləğvi [4]	10 AZN	60 USD/EUR/GBP
<b>4. Mübadilə əməliyyatları</b>		
Milli valyuta		
Xarici valyuta		
Nağdsız mübadilə əməliyyatları		0,6%
<b>5. Sürətli Pul Köçürmələri</b>		
Milli valyuta		
Xarici valyuta		
Sürətli Pul Köçürmələri		Sürətli pul köçürmələri şəbəkəsinin tariflərinə uyğun
<b>6. Digər əməliyyatlar</b>		
Milli valyuta		
Xarici valyuta		
Bağlanmış hesabların əməliyyat sistemində saxlanması [6]		pulsuz
Pensiya, müavinət və digər sosial ödənişlər		pulsuz
Mənzil Kommunal və Rabitə ödənişləri		pulsuz
<b>7. Dövlət Bütəcəsinə ödənişlər</b>		
Milli valyuta		
Xarici valyuta		
Vergi və gömrük ödənişləri, dövlət rüsumu, və dövlət büdcəsinə digər ödənişlər		0.1% (min 1 AZN - maks 100 AZN)
<b>8. Depozit Seyflərin İcarəsi</b>		
Milli valyuta		
Xarici valyuta		
Seyf		Ölçüdən asılı olaraq 30, 40, 45, 55, 60, 75 AZN
Seyf üzrə sığorta depoziti		100 AZN

[1] Hesab üzrə arayışların, məktubların, təkrar və arxiv sənədlərin surətinin hər biri üçün.

[1] Hesab üzrə çıxarış və kredit borcu üzrə arayış filial rəhbərinin razılığı ilə pulsuz təqdim oluna bilər

[2] Müştəri tərəfindən bir filial və ya şöbə daxilində hesaba nağd mədaxil edilən vəsaitlər (həmin filiala aid kassa və ya ödəniş terminalı vasitəsilə) əməliyyatın aparıldığı gündən sonrakı bir il ərzində həmin vəsaiti eyni filialdan və ya şöbədən məxaric edən zaman məxaricə görə komissiya tətbiq edilmir. Məxaricdən bir il öncəki cari hesabdakı qalıqlar xidmət haqqı tutularaq məxaric edilir.

[3] Fiziki şəxslərdən fərdi sahibkara (notariat kontoru) ipoteka krediti üzrə alqı-satqı müqaviləsinə əsasən olan köçürmələr pulsuzdur

[4] Digər valyutalarda bu əməliyyatlar həyata keçirildikdə xidmət haqqı tarifi ABS Dolları ekvivalentində tutulur

[5] Bu köçürmələr yalnız USD köçürmələrinə aiddir.

[6] Plastik kart hesabları istisna təşkil edir